

"Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması Qaydası"nın, "Xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin forması"nın və "Hüquqi və fiziki şəxslərin xüsusi iqtisadi zonanın administrasiyasında qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin nümunəvi formasının və ərizəyə əlavə edilən sənədlərin siyahısı"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli 101 nömrəli Fərmanının 1.4-cü və 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması Qaydası" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin forması" təsdiq edilsin (2 nömrəli əlavə).
3. "Hüquqi və fiziki şəxslərin xüsusi iqtisadi zonanın administrasiyasında qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin nümunəvi forması və ərizəyə əlavə edilən sənədlərin siyahısı" təsdiq edilsin (3 nömrəli əlavə).
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 18 dekabr 2009-cu il
193

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 18 dekabr tarixli 193 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

1 nömrəli əlavə

Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması

Q A Y D A S I

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qayda "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır və xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması qaydalarını tənzimləyir.

1.2. Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması, onlara xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinin verilməsi xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən həyata keçirilir.

1.3. Xüsusi iqtisadi zonanın rezidentləri - Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq dövlət qeydiyyatına alınmış və xüsusi iqtisadi zona ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinə almış hüquqi və fiziki şəxslərdir.

1.4. Səhmləri və ya payları 100 (yüz) faiz dövlətə məxsus olan hüquqi şəxslər xüsusi iqtisadi zonanın rezidenti kimi qeydiyyatdan keçə bilməzlər.

1.5. Xüsusi iqtisadi zonanın rezidentləri barədə məlumatlar xüsusi iqtisadi zonanın rezidentlərinin reyestrinə (bundan sonra - reyestr) daxil edilir.

2. XÜSUSİ İQTİSADI ZONANIN REZİDENTLƏRİNİN QEYDİYYATI

2.1. Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər xüsusi iqtisadi zonanın administrasiyasına müraciət edərək, aşağıdakı sənədləri təqdim edirlər:

2.1.1. müəyyən olunmuş formada ərizə və ona əlavə edilən sənədlər (3 nömrəli əlavə);

2.1.2. xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə xüsusi iqtisadi zonanın operatoru arasında bağlanmış niyyət sazişi;

2.1.3. xüsusi iqtisadi zonadan kənarında öz sahibkarlıq fəaliyyəti barədə məlumat.

2.2. Bu Qaydanın 2.1-ci bəndində qeyd edilən sənədlər bilavasitə və ya operator vasitəsilə təqdim oluna bilər.

2.3. Xüsusi iqtisadi zonanın administrasiyası 10 gün ərzində ərizəyə və ona əlavə edilən sənədlərə baxır və qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət edənə xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsinə, yaxud qeydiyyata alınmaq üçün imtinaya səbəb olmayan çatışmazlıqların aradan qaldırılması və ya qeydiyyata alınmasına imtina edilməsi (imtinaya səbəb olmuş hallar göstərilməklə) barədə yazılı məlumat verir.

2.4. Təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qaydaya və digər qanunvericilik aktlarına zidd olduqda, qeydiyyata alınmaqdan imtina edilir. İmtina ilə əlaqədar inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

2.5. Təqdim edilmiş sənədlərdə xüsusi iqtisadi zonanın rezidenti kimi qeydiyyata alınma üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən həmin sənədlər, çatışmazlıqları göstərməklə, bu çatışmazlıqların aradan qaldırılması üçün müraciət etmiş şəxsə geri qaytarılır. Həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər xüsusi iqtisadi zonanın administrasiyasına yenidən təqdim edilə bilər.

2.6. Hüquqi və fiziki şəxslər xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini aldığı gündən xüsusi iqtisadi zonanın rezidenti hesab edirlər.

2.7. Xüsusi iqtisadi zonanın rezidentləri "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikası Qanununun, habelə xüsusi iqtisadi zonanın xüsusi hüquqi rejimini tənzimləyən digər normativ hüquqi aktların tələblərinə riayət etməlidirlər. Həmin tələbləri dəfələrlə və ya kobudcasına pozduqda, onların qeydiyyatının ləğvi üçün xüsusi iqtisadi zonanın administrasiyası məhkəməyə müraciət edə bilər. Xüsusi iqtisadi zonanın rezidentinin qeydiyyatının ləğv edilməsi barədə iddianı xüsusi iqtisadi zonanın administrasiyası qaldırır. Xüsusi iqtisadi zonanın rezidenti olan hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs isə sahibkarlıq fəaliyyətini dayandırdıqda və ya öldükdə, onların qeydiyyatı xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən ləğv edilir.

2.8. Xüsusi iqtisadi zonanın rezidentinə qeydiyyat şəhadətnaməsi verildiyi, yaxud rezidentin qeydiyyatının ləğv edildiyi gündən sonrakı iş günü ərzində xüsusi iqtisadi zonanın administrasiyası bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verməlidir. ^[1]

3. XÜSUSİ İQTİSADI ZONANIN REZİDENTLƏRİNİN REYESTRİNİN APARILMASI

3.1. Xüsusi iqtisadi zonanın rezidentlərinin reyestri xüsusi iqtisadi zonanın administrasiyası tərəfindən Azərbaycan dilində aparılır.

3.2. Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

3.3. Reyestr kağız və elektron daşıyıcılarda tərtib edilir.

3.4. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur.

3.5. Reyestrin elektron daşıyıcılarda tərtib edilməsi vahid təşkilati, metodoloji və texniki proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla, dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir.

3.6. Reyestr aşağıdakılardan ibarətdir:

3.6.1. rezident olan hüquqi şəxslər barədə məlumatlar;

3.6.2. rezident olan fiziki şəxslər barədə məlumatlar;

3.6.3. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər.

3.7. Reyestr illər üzrə və Azərbaycan Respublikasında yaradılan hər bir xüsusi iqtisadi zona üzrə aparılır.

3.8. Reyestrə aşağıdakı məlumatlar əks etdirilməlidir:

3.8.1. rezidentin firma adı (fiziki şəxslər üçün - soyadı, adı və atasının adı);

3.8.2. rezidentin hüquqi ünvanı (ünvanı);

3.8.3. rezidentin təşkilati-hüquqi forması;

3.8.4. rezidentin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

3.8.5. hüquqi şəxs olan rezidentin hər bir təsisçisinin soyadı, adı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında məlumatlar;

3.8.6. rezidentin hər bir qanuni təmsilçisinin soyadı, adı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;

3.8.7. rezidentin xüsusi iqtisadi zonada qeydiyyatı və ya qeydiyyatının ləğvi barədə məlumatlar.

3.9. Xüsusi iqtisadi zonanın rezidentinə qeydiyyat şəhadətnaməsi verildiyi, yaxud rezidentin qeydiyyatının ləğv edildiyi, habelə rezident haqqında reyestrə saxlanılan məlumatlarda dəyişiklik edilməsi barədə məlumat daxil olduğu gündən sonrakı iş günü ərzində xüsusi iqtisadi zonanın administrasiyası reyestrə müvafiq məlumatları daxil etməlidir.

3.10. Hər bir şəxs özü barəsində reyestrə yazılarla tanış olmaq, reyestrə çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini almaq hüququna malikdir. Xüsusi iqtisadi zonanın administrasiyası istənilən maraqlı şəxsin tələbi ilə rezidentlərin qeydiyyata alınması və ya alınmaması barədə məlumat verməlidir. ^[2]

3.11. Rezidentlərin qeydiyyata alınması və onların qeydiyyatının ləğv edilməsi barədə məlumatlar ümumi tanışlıq üçün xüsusi iqtisadi zonanın administrasiyasının saytında dərc edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2009-cu il 18 dekabr tarixli, 193 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

2 nömrəli əlavə

11.2. Fiziki şəxsin:

11.2.1. soyadı _____

11.2.2. adı _____

11.2.3. atasının adı _____

11.2.4. ünvanı _____

11.2.5. vətəndaşlığı _____

11.2.6. şəxsiyyət vəsiqəsi _____

(seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verilmə tarixi)

11.2.7. VÖEN

--	--	--	--	--	--	--	--	--	--

11.3. Şəriklərin sayı _____

11.3.1. yerli şəriklərin payı _____ % 11.3.2. xarici şəriklərin payı _____ %

11.4. Əsas şəriklərin adları Vətəndaşlığı Nizamnamə kapitalındakı payı (%)

11.4.1. _____

11.4.2. _____

11.4.3. _____

11.4.4. _____

12. Hüquqi şəxsin rəhbərinin:

12.1. soyadı _____

12.2. adı _____

12.3. atasının adı _____

12.4. ünvanı _____

12.5. şəxsiyyət vəsiqəsi _____

(seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verilmə tarixi)

13. Təmsilçi (varsa):

13.1. soyadı, adı, atasının adı _____

13.2. ünvanı _____

13.3. şəxsiyyət vəsiqəsi _____

(seriyası, nömrəsi, vəsiqəni vermiş orqanın adı və verilmə tarixi)

13.4. vəkalətnamə haqqında məlumatlar _____

13.5. telefonu _____ 13.6. faks _____

14. Xüsusi iqtisadi zonada göstəriləcək fəaliyyət sahəsi (sahələr):

15. Tələb edilən ərazi:

15.1. qapalı ərazi: _____ m²

15.2. açıq ərazi: _____ m²

15.3. fiziki və ya hüquqi şəxsin əməkdaşlarının yaşayış yeri ilə təmin edilməsinə dair tələb:

16. Əlavə edilən biznes plan:

16.1. biznes planın adı _____

16.2. səhifələrin və nüsxələrin sayı _____

Mən, _____

(hüquqi şəxsin (filiyal və nümayəndəliyinin) rəhbərinin və ya fiziki şəxsin və ya onların səlahiyyətli nümayəndəsinin soyadı, adı və atasının adı)

xahiş edirəm, _____ xüsusi iqtisadi zonasında fəaliyyət göstərmək üçün

əlavədə təqdim edilən sənədləri araşdırasınız və xüsusi iqtisadi zonada qeydiyyatla götürəsiniz.

Ərizəyə onun 3-cü, 8-ci, 9-cu və 16-cı bəndlərinə aid olan sənədlərin, habelə təsis sənədlərinin surətlərini

cəmi _____ vərəqdə əlavə edirəm.

Ərizə və əlavələrdə göstərilənlərin doğruluğunu təsdiq edirəm və çatışmazlıqlar aşkar edildikdə, onları

aradan qaldırmaqla məlumat verməyi öhdəmə götürürəm.

Ərizənin doldurulma tarixi

--	--

(gün)

--	--

(ay)

--	--

(il)

Hüquqi (və ya fiziki) şəxs və ya _____

təmsilçi şəxs:

M.Y. _____

(imza)

(soyadı, adı, atasının adı)

Qeyd. Ərizə və ərizəyə əlavə edilən sənədlər notariat qaydasında təsdiq edilməlidir.

[İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI](#)

- 16 noyabr 2012-ci il tarixli 262 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 noyabr 2012-ci il, 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 11, maddə 1201)
- 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 fevral 2014-cü il, 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201)
- 13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 may 2016-cı il, 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955)

[QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI](#)

^[1] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, 37 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 02, maddə 201) ilə “Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması Qaydası”nın 2.8-ci bəndində “**İqtisadi inkişaf**” sözləri “**İqtisadiyyat və Sənaye**” sözləri ilə əvəz edilmişdir.

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, 108 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 5, maddə 955) ilə “Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması Qaydası”nın 2.8-ci bəndindən “**və Sənaye**” sözləri çıxarılmışdır.

^[2] 16 noyabr 2012-ci il tarixli 262 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 noyabr 2012-ci il, 258, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 11, maddə 1201) ilə təsdiq edilmiş “Xüsusi iqtisadi zonanın rezidentlərinin qeydiyyatının və reyestrinin aparılması Qaydası”nın 3.10-cu bəndinə “**şəxs**” sözündən sonra “**özü barəsində**” sözləri əlavə edilmişdir.